

# Kulturoloji məsələlər

## NAXÇIVAN MUSİQİ MƏDƏNİYYƏTİNDƏ YALLI RƏQSİ

Amil ƏSGƏROV

Dünyanın ən qədim kollektiv ifa növlərindən olan Azərbaycan xalq yallıları xoreoqrafiya, instrumental və vokal musiqisini özündə birləşdirən nadir yaradıcılıq nümunəsidir. Yalli rəqsleri xalq rəqslerinin janrı, ifaçılıq, ifadə vasitələri baxımdan ən qədim növlərləndən biridir. Əsrlər boyu Naxçıvan istor Qafqaz, istor Yaxın və Orta Şərqi, istərsə da Avropa xalqları arasında "yallıların vətəni", "yallıların məskəni" kimi tanınmışdır. Yalli Naxçıvanın ənənəvi musiqi ərisin qədim mədəniyyət abidəsidir.

Naxçıvanda Yalli rəqsinin tarixi eramızdan əvvəl tunc dövründən başlayır. Naxçıvanın Gəmiyaya arxeoloji abidasında Yalli rəqsleri təsvir olunub. Yalli - kollektiv rəqsdir. Bu rəqs qədim Naxçıvanın tarixini, insanların birliyini, emayıny, vətəne sevgisini, qəhrəmanlığını, azadlığını musiqisinin və rəqsin dili ilə ifadə edir. Ülə Öndər Heydər Əliyev yalli rəqsinin "Naxçıvanın tacı" adlandırmışdır.

Naxçıvan diyarının Yalli rəqs mədəniyyəti - Naxçıvanın tarixi, ənənəsi, etnik tarixi, etnoqrafiyası, arxeologiyası, etnik tarixi, etnoqrafiyası, heyvandarlıq və əkinçilik mədəniyyəti, dil dialektləri, mifoloji mədəniyyəti, təbiət-kosmoloji dünyagörüşü, mərasim mədəniyyəti, musiqisi, ifaçılıq ənənələri, folklor və ailə-məsiş ənənələri ilə bağlı şəkildə yaranmış və yaşamışdır. Naxçıvanın Yalli mədəniyyətindən musiqi etno-arxetipleri özünü qoruya bilməmişdir. Biz Naxçıvan Yalli mədəniyyətinə daha iri miqyaslı sistem - türk ənənəvi musiqi sisteminin çevrəsində yanaşıng. Bizca, her iki haldə sistemli yanaşma Naxçıvanın Yalli rəqslerinin musiqi-mətn və musiqi-xoreoqrafik sistemini araşdırmaq üçün aktualdır.

Yalli rəqslerinin Naxçıvanın müasir musiqi hayatında yaşamasını və ifa olmasına, bu janrin musiqi tarixində əsaslı yer tutmasını bir daha təsdiq edir. Naxçıvanda 100-dən çox Yalli növü mövcuddur. Ənənəvi bayramlarda, toy mərasimlərində, konsertlərdə hemişə Yalli rəqsleri ifa olunur.

Naxçıvan Muxtar Respublikasının regionlarında yalli ansamları fəaliyyət göstərir. "Şərur Yalli Rəqs Ansamblı" müxtəlif beynəlxalq müsabiqələrin, festivalların laureatıdır. "Nurani Yalli Rəqs Ansamblı"nın üzvləri Naxçıvanın 60-70 yaşlı insanlardır. "Şərur qızçıları Yalli Rəqs Ansamblı"nın üzvləri isə məktəblə uşaqlardır. Hal-hazırda nəfəsli ansamlarla fəaliyyət göstərir, konsertlər verir, qastrollara davət olunur. Bu ansamlar haqqında filmlər çəkilib, kitablar, məqalələr yazılıb. Bütün bunlar Yallının qədim ənənələrinin bu gün də qorunub-saxlanıldığını və gənc nəsil tərəfindən uğurla davam etdirildiyini sübut edir.

Azərbaycan Yalli rəqs musiqisində Naxçıvan lokal ənənəsi tarixi və nezəri spesifikasiyi ilə diqqəti cəlb edir. Naxçıvan yallılarının musiqisi əsrlər boyu müəyyən ifa və melodiya variantlığına, instrumental müsiqi təsirinə məruz qalsa da, unun sabit, dəyişməyen spesifik əzellilikləri hələ də özünü qoruyub saxlamışdır. Naxçıvan yalli rəqslerinin musiqi dilinən arxetip işarələri qədim və sade melodiya-intonasiya formullarında əks olunur. Bizim fikrimizcə, Naxçıvan Yalli nümunələrinin etnomusiqi mahiyyəti Azərbaycan musiqisinin qədim təbaqələrini öyrənmək üçün də maraqlıdır.

Yalli rəqslerinin tarixi-mədəni kökləri məhz Azərbaycan mərasim mədəniyyətinə daxildir. Yallıların mərasim mədəniyyəti daxilində öyrənilməsinə elmimətodoloji baxımdan mühüm və düzgün yanaşma hesab edir. Yalli-mərasim əlaqələrinin bir çox istiqamətləri vardır: Yalli və mifologiya; Yalli və dünyagörüşü; Yalli və etnomədəni sistem; Yalli və musiqi təfəkkürü; Yalli və ifaçılıq. Bütün bu amilləri nezərə alaraq, Yalli nümunələrinin tədqiq və təhlilinə müasir musiqişünaslığın yeni yanaşma metodologiyasının tətbiqi vacibdir.

Yalli rəqslerinin yazıya alınması və öyrənilməsi musiqi folklorunun tədqiqatçıları üçün nezəri və praktik əhəmiyyət kəsb edir. Yalli nümunələrinin ifaçılıq təhlili

müsəris müsiqisünaslıq elminin qarşısında dayanan vəzifələrdən bindir. Tədqiqatçıların Yallılar haqqında fikir və məlumatları yüksək qiymətləndirirək, qeyd etmək lazımdır ki, bu nümunelerin ifaçılıq aspekti kompleks və sistemli yanışma tələb edir. Yalli sirkilik mədəniyyətindən, buna görə də, bir çox ifaçılıq komponentlərini - təfsir, əslub, melodiya, intonasiya, möqam, ritm, rəsə, müsaiyət - özündə ayrılmaz vahadət şəklində ehtiva edir.

Folklor janrlarının sosial funksiyaları və etnik-mədəni tayinatları məhz bu qədim miflik dünhayığırından və əmək növlərinin bazısında qurulan ənənələrə dayaqlanmışdır. Yalli janrnın ilk sosial və mədəni funksiyalarını qədim mədəni-mənəvi dayağlara səy konmış marasim dünhayığırında, mərasim sisteminde və marasimlərin icra ənənələrində müeyyən edir. Bizim qənaətnameye görə, Yalli rəqslerini özündür müsiqili, xoreografik işarələr, icra-ənənələr birlikdə etnosun bedii-estetik tələbatlarını da təmin etmişdir.

"Naxçıvan yallıları" mövzusunu Azərbaycan müsiqisünaslığında böyük maraq doğurur, müsiqisünaslıq tədqiqatlarının obyektiyinə çevirilir. Onu da müşahidərək ki, "Azərbaycan yalli seneti", "Azərbaycan yalları", "Azərbaycan yalli rəqsleri" və yalli mədəniyyəti ilə bağlı olan digər biki ifade və analojişlarda məhz Naxçıvan yallının nezardə tutulur. Bu müşahidəmiz ona əsaslanır ki, Azərbaycan müsiqi folkloruna, Azərbaycan rəqs sənətinə həsr olunan arasdırımlarda yallıdan bəhs olunarken, tədqiqata məhz Naxçıvan bölgəsinin yalli nümunələri cəlb olunur. Bu tendensiya nə qədər obyektiv və məraqlı olsada, onun zərərləri möqamları da vərdir. Belə ki, Azərbaycan xalq müsiqisində Yalli nümunələrinin öyrənilməsinin yalnız Naxçıvan bölgəsi əsasında aparılması tendensiyası yaxın galəcəkdə bu qədim rəqs janrinin Azərbaycandakı yayım areali haqqında təsəvvürleri möhdudlaşdırda bilər.

Müsiqi folklorşunaslığını toplama təcrübəsi göstərir ki, Azərbaycanın Yalli mədəniyyəti təkəcə bir bölgəni - Naxçıvanı əhatə etmir. Əksinə, Yalli rəqs janrinin təsəkkülü, yayılması və yaşaması Azərbaycanın tarixi coğrafiyasının bir çox etno-mədəni areallarında baş vermişdir. Deməli, Yalli - Azərbaycan müsiqi mədəniyyətində lokal-regional areallara və bu xüsusda lokal müsiqi dialektologiyasına malikdir.

Azərbaycan Yalli areallarına aşağıdakı regionlar daxildir:

- Naxçıvan Yalli areali
- Qarabağ Yalli areali
- Qərbi Azərbaycan Yalli arealları
- Zəngilan Yalli areali
- Ozax Yalli areali
- Salyan-Sırvan Yalli areali
- Şəki Yalli areali

Naxçıvanın müsiqi-ifacılıq tarixinin tədqiq olunmasında Yalli rəqslerinin hərəfisi və kompleks öyrənilməsi mühüm elmi əhəmiyyət kəsb edir. Bu baxımdan yaşaşındıqda, ilk növbədə, Naxçıvan yallının müsiqisünaslıq tədqiqatları və öyrənilme aspektleri nəzərdən keçirilməli, bu sahədə görülən işlər konkret

olaraq müyyənəlməlidir. Yalnız bundan sonra Yalli rəqslerinin ifaçılıq aspektlerinin tədqiqində qarşıda dayanan vezifələr müyyən olunmalıdır.

Naxçıvan yallılardan nota yazılmasında və ərazisində yayılmış xalq rəqsleri haqqında müsiqisünaslıq elmi tərəfindən de bir sira tədqiqatlar əpənilmişdir. Bu tədqiqatlarla, əsasən, Naxçıvan yallının aiddirdi. Naxçıvan bölgələrinə məxsus Yalli nümunələrinin elmi-məqsədyönlü şəkilde toplanması və nota yazılmasında müsiqisünas-alımların və müsiqi ifaçlarının böyük rol olmuşdur. Bayram Hüseyinlinin, Əlsəzadə iszadə və Nəriman Məmmədovun, Əqidə Əlekberovanın, Əkber Məmmədli və Kənan Məmmədinin nota yazıları və tədqiqatları Naxçıvan yallarının öyrənilməsində esas elmi menbələrdir.

Xüsusi Bayram Hüseyinlinin "Azərbaycan xalq rəqs melodiyaları" məcmuəsi [1] Naxçıvan yallarının ilk nota yazıları olub, in迪ye qədər öz aktuallığını itirmamışdır və Yalli nümunələrinin təhlilinə aid elmi arasdırımlarda istifadə olunur. B. Hüseyinlinin nota məcmuəsinə Naxçıvan bölgəsinin Yalli nümunələrinin ibarət 25 nüməne daxilidir ("Döna", "Qazi-qazı", "Qaladan-galaya", "Köçəri", "Şeruri", "Güleyən", "Tənzərə", "Gopu", "İki ayaq", "Urfani" və s.).

Məcmuənin in əhəmiyyəti cəhətlərindən biri yalli nümunələrin mülliif tərəfindən təhlil olunmasıdır. Belə ki, "Yalli" məfhumuna, adlanına, variantılılığı münasibət bildirən B. Hüseyinli, hər bir nümunənin melodiyası, möqam, forması xüsusiyyətlərinə də təhlil etmişdir. Bu məcmuəni Naxçıvan yallarına ilk elmi-məqsədyönlü yanaşma adlandırmışdır.

B. Hüseyinli öz tədqiqatlarında [2] yalli rəqslerinin öyrənilmesinə geniş yər vermişdir. Xüsusi onun Azərbaycan xalq rəqslerinə dair apardığı təsifat mədəniyyətindən və dördən de aktuallığını qoruyub saxlayır.

Bayram Hüseyinli sonra bir sıra müsiqisünaslar və bəstəkarlar xalq müsiqi nümunələrinin notlaşdırılması ilə meşğul olmuşlar, bu da yallılardan bir çox variantlarının not yazarlarının elmi təcrübəyə daxil olunmasına sərat yaratmışdır.

Ə. Əlsəzadə və N. Məmmədovun "Azərbaycan xalq mahnıları və oyun havaları" [3] məcmuəsi yalli rəqslerinin not yazarının əhatə edir. Məcmuədə: "Kürd", "Köçəri", "Popuri", "Festivali", "Döna", "Qazi-qazı", "Urfani", "Xalefi", "Qaladan-galaya", "Arzumanı", "Tənzərə", "Gopu", "İki ayaq", "Kürdüstani", "Şeruri", "Şeruri", "Güleyən", "Zülfən" və s. yalli rəqs nümunələrin programlarıdır. Bu, Azərbaycan oyun havalarının esas xüsusiyyətlərindən birləşdirilmişdir. Oyuncuların rəqs programları, onların ne vaxt yaranması bareədə də fikir yürütməyə imkan verir. Məsələn, "Popuri", "Festivali" oyun havalarının adları onlann müasir olduğunu aşkar bildirir.

Ə. Əlsəzadə və N. Məmmədovun məcmuəsində bir sıra nümunələr "Yalli" adlandırılmışdır. Bu ad ümumiyətə, müxtəlif yerlərdə xalq arasında yalli rəqslerinin çox sevildiyini və çox sayılı nümunələrin elə "yalli" adı ilə yaşadığını sübut edir, yeniyən dəlikdə, konkret janr xüsusiyyətləri ilə ifaçılıq təcrübəsinə daxil olmuş rəqs nəzərdə tutulur.

1990-cı illerde Naxçıvan yallılardan nota yazılması üzrə müsiqisünas Əqidə Əlekberova mühüm işlər görmüşdür. O, dissertasiya işi üzrə [4] tədqiqatları apararak, 22 nota nümunəsinə notlaşdırılmışdır. Həmin nota yazıları onun dissertasiya işinə əlavə olaraq, elyazması şəklində verilmişdir. "Arzumanı", "Qaladan-galaya", "El yallısı", "Kürdün ağırı", "Popuri", "Cinqi-cinqi", "Üç ayaq", "Urfani", "Qarxun", "Köçəri", "Tənzərə", "Xalefi", "Gopu", "Hoynare", "Qaz-qazı", "Ağır yallı", "Təlo", "Cöpüldüm", "Dirqi", "Şəril yallısı", "Şereyi", "Yerevani". Ə. Əlekberova Naxçıvan ərazisində, ayn-ayn rayonlarda və kəndlərdə yaşayan müxtəlif ifaçılardan "Köçəri" yallısının 10, "Tənzərə" yallısının 11 variantını nota yazmışdır. Bundan əlavə, Ə. Əlekberova tərəfindən "A gülün ey", "Ah nübar, nübar" kimi nümuneler də yaza alınmışdır.

Göründüyü kimi, bu not yuzən Naxçıvan ifaçılıq ənənəsində yallaının geniş bir mənzərəni sergiləyərək, Azərbaycan müsiqi ərsini qoruyub saxlayan və zənginləşdirmə qymətli materialıdır. Ə. Əlekberovanın nota yazılarında nümunənin pasportlaşdırılması daqiqliklə əpənilmişdir, ifaçalar haqqında malumat öz ekinci tapmışdır ki, bu da çox dəyərdir. Fikrimizcə, yalların qorunub-saxlanılması və gelecek nəsillərə qatdırılması, elmi tədqiqatlarla cəlb olunması məqsədilə Ə. Əlekberovanın nota yazılarının çap olunması vacib və zəruridir.

Naxçıvanda yerli müsiqicilər və bəstəkarlar tərəfindən XX əsrin ikinci yarısında Yalli nümunələrin nota yazılması və işlənilməsinə şəxsi teşəbbüsler göstərilmişdir. Bu istiqamətdə son işlərden biri, Ə. Məmmədinin K.Məmmədinin "Naxçıvan-Şerur el yalları" məcmuəsidir [5].

2015-ci ilədə çap olunmuş Əkrem Məmmədi və Kənan Məmmədinin notlaşdırıldığı "Naxçıvan - Şerur el yalları"ndan ibarət məcmue Naxçıvan yallarının nota yazılmasında, nota yazılmasında və nəşr olunmasında xüsusiyyətə malikdir. Məcmuəye 92 adda yalli nümunəsi daxildir. Onların programlı adı, müsiqi məzmunu özünməsəs keyfiyyətləri malik olub, eksəriyyəti əvvəlki illərdə nota alınmış yalli adlananlardan fərqlidir.

Ə. Məmmədinin və K.Məmmədinin nota yazıları əvvəlkildən bir sıra xüsusiyyətlərinə görə fərqlidir. Belə ki, əvvəlki illərdə meydana gəlmiş B. Hüseyinlinin, Ə. Əlsəzadə və N. Məmmədovun, Ə. Əlekberovanın, R. Behmenliyin nota yazıları birsəsildir. Ə. Məmmədi və K.Məmmədinin nota yazıları ise partiturasında olub, her bir alətin melodik xəttini və ifaçılıq strixlərini əks etdirir. Bu baxımdan zuma və davul alətlərinin ifasından notlaşdırmanın iżahı verilmişdir. Ifaçılıq bağışlı kimi göstərilərək ustad xalq ifaçılardının tövsiyələrini əks etdirərək, onların qorunmasına və gələcək nesillərə tərtibləşməsinə xidmet edir. Fikrimizcə, tədqiqat üçün çox maraqlı material olub, buna məcmuə müasir dövrə Naxçıvan yallı arealının genişliyini və unikallığını təsdiq edir.

Bəsiləlikdə, Azərbaycanda yalli rəqsinin toplanması, nota yazılması və nəşr olunmasında mühüm rol oynamış müsiqisünas və bəstəkarların görüyüdü işlər

haqqıqtən do böyük əhəmiyyətə malikdir. Lakin onu da qeyd etməliyik ki, müsəris dövrədə yallılardan qorunması, yaşıdalması və təbligi məsələlərinə xüsusi diqqət yetirilməli, daha müsəris yazi əsərlərindən notlaşdırılmışdır. Həmin nota yazıları onun dissertasiya işinə əlavə olaraq, elyazması şəklində verilmişdir. "Arzumanı", "Qaladan-galaya", "El yallısı", "Kürdün ağırı", "Popuri", "Cinqi-cinqi", "Üç ayaq", "Urfani", "Qarxun", "Köçəri", "Tənzərə", "Xalefi", "Gopu", "Hoynare", "Qaz-qazı", "Ağır yallı", "Təlo", "Cöpüldüm", "Dirqi", "Şəril yallısı", "Şereyi", "Yerevani". Ə. Əlekberova tərəfindən "A gülün ey", "Ah nübar, nübar" kimi nümuneler də yaza alınmışdır.

Yalli ilə bağlı tədqiqatlarda diqqətlimizi cəlb edən bir sira məsələlər qeyd etmek istərdik. Yalli əsərinin yaranma tarixi, yallı adlarının açıqlamaları və onların Naxçıvanın bölgələri üzrə yayılması xüsusi maraq doğuran məsələlərdən bındır.

Yalli sözünün etimologiyası və yalli rəqsinin yaranması haqqında fikirlər birmənalı deyil və alımlar tərəfindən müxtəlif yozumlarda özüň göstər. "Yallının mənşeyi" deqiq müyyən edilməmişdir. Ə. Əlekberovanın nota yazılarında yallının pasportlaşdırılması daqiqliklə əpənilmişdir, ifaçalar haqqında malumat öz ekinci tapmışdır ki, bu da çox dəyərdir. Fikrimizcə, yalların qorunub-saxlanılması və gelecek nəsillərə qatdırılması, elmi tədqiqatlarla cəlb olunması məqsədilə Ə. Əlekberovanın nota yazılarının çap olunması vacib və zəruridir.

Naxçıvanda yerli müsiqicilər və bəstəkarlar tərəfindən XX əsrin ikinci yarısında Yalli nümunələrin nota yazılması və işlənilməsinə şəxsi teşəbbüsler göstərilmişdir. "Yallı" məfhumu Azərbaycan xalqının dilində çox qodüm zamanlardan mövcuddur. Bildiyimiz kimi, Azərbaycan dilində "yal" sözü bur neçə mənədən işlənir. Birləşən biri de dağlar, təpələrdir ki, Azərbaycan xalqı arasında onlara "yal" da deyilir. Zərnimizca, "yallı" məfhumu da məhz bu mənədən doğmurdur. Çünki yallı rəsəndisində al-e verib oynayan adamlar bir növ çıxınçıyına dursun dağları xatırladır. Həc də tasadüfi deyil ki, Kirovabad (Gence) şəhərindən 30 km. cənubda, dağlıq yerdə sira ilə düzülmüş san qayalıq "San yal" adlanır. Deməli, cərgəyə düzülrək dəstə ilə ifa olunan kütlevi rəqslarından birincə Azərbaycan xalqı hələ qədim zamanlardan "yalı" adı vermişdir. Çox vaxt xalq arasında bu rəqs "el yallısı" da deyilir" [1, 8]. B. Hüseyinli yallı rəqslerini "kütlevi rəqsler" növünü aid etmişdir.

Tədqiqatçı-alım Elçin Aslanovun "El-oba oyunu xalq təməsidi". Deyim və adların izahı sözü kitabında "Yallı" sözünün etimologiyasını "yalı" sözü ilə bağlayır. O, sözünün qorunması üçün icra olunan ayın rəqsi kimi məyдан gəldiyini bildirir. Müəllifi yazdıqına görə, rəqsərin ilk formaları əllerin, ayqalların və bədənin pantomim hərəkətlərindən ibarət olmuş, daha sonra kütlevi xalq bayramlarında cərgəyə düzülib, əl-ələ tutaraq rəqs etmə onənəsi məydانا gelmişdir. Özündə rəqs, mahni oyun hərəkətlərini birləşdirən yallı xalq kütlevi rəqsinsən.

çevrilişmiştir. Şəraitle bağlı olaraq, yallıların müxtəlif növləri yaranmışdır [7, 112].

"Yallı" sözü tarixən "Yollu", "Yelli" kimi də işlənərek ən son "Yallı" formasına düşüb. Har üçünən maraqlı izahı var. Mənbələrdə göstərilir ki, Yallılar "ibtidai insanların uğurlu ovdan sonra o etrafında keçirdiyi şadlığın rəmzi"dir. Ova gedərkən səra ilə gedib cəngəlliklərdə yolaçma yozumu var. Ona görədə "yollu" adlandırılır. Rəvayətə görə, ibtidai insanların uçmaq istəyindən yaranıb bu rəqs forması. Belə ki, bu yel əsdiyi zaman dağın zirvəsinə qalxaraq əl-ələ verib uçmağı hazırlaşmalannın simvolik olaraq göstərilmişdir. "Yellı" adı da bununla bağlı olub. Lakin hər iki versiya həqiqətə az oxşadığından rəqsin "yallı" adı daha doğru hesab edilir. Bu da "səf-səf", sira ilə düzülüb əl-ələ vermək, birlikdə olmaq mənasını daşıyır [8].

Əqida Əlekberova Yallı sözünün dinle bağlı yozumu ve ayin rəqsini olması haqqında fikirlər səsləndirmişdir. "Etimologiyaya nəzər salsaq, bu sözün daha çox "yallah" sözüne yaxınlığını görmək olar. "Yallah" isə ərəb dilindən tərcümədə Tanrıya xitab, Allaha çağışqın anlamı verir". ... Əqida Əlekberli "Yallı" rəqsinin daha çox ayin olduğunu deyir. "Biz adətən "Yallı" rəqs forması kimi yanaşırıq. Bu isə hər şeydən öncə insanın təbiətə, Tanrıya bağlı olmasına əks etdirən ayındır. Əvvəlcə asta ritmlərə başlayıb sonra daha da cəldləşən ritmlərdə davam edən, saat əqrəbi istiqamətində dairəvi dövr edən "Yallı" ifaçılannın hərəkət tərzlərində vahid qüvvəyə bağlılığı görmək mümkündür. "Yallı"da konservasiya olunmuş hərəkət və rəqsler ilkin formada qalıb. Onun əsas qüvvəsi ritmindədir. Bu ritmlərlə insanlar bir-birinə bağlılıq hiss edirdi. Araşdırılmalarında dəfələr rast gəldiyimiz bir məqami vurğulamaq isteyirəm. "Dil yallısı" adlı "Yallı" növü var ki, burada musiqi sözlə ifadə olunur və ritmlər əl cəlaraq yaranır. Zaman keçdiyəcə "Yallı"nin daha çox növləri yaranmağa başlayıb" [9].

Filoq alım F.Rzayevin yazdığına görə, "qədim qaynaqlara diqqət etdikdə bu rəqsin qədim azərbaycanlılarının Güñas və Ay inancı ilə bağlı olduğu ortaya çıxır. Yallı rəqsində hərəkətlərin dairəvi tamamı Günesə və Aya işarədir. Hələ e.e. minilliliklərdə Şər - "Günəş" və "Ay" tənnisi qədim xalqımızın inancında xüsusi yer almış onlara aid inam şamanlığımızın ayinlərində yallı rəqslerinə uyğun icra olunmuşdur. Təbii ki, yallı rəqslerimiz də bu tarixi inancımızın izleri olmaqla buradan qaynaqlanıb minilləri ötərək günümüzə qəder gelmişdir [10].

"Yallı" adlarının etimologiyası və müxtəlif yozumları da məraqlı doğurur. Yallı adlarının daşıdığı manada dil, tarixi və mifoloji baxımdan xüsusi əhəmiyyətə malikdir. Adlara diqqət edərkən rast gəldiyimiz protoazərbaycanlılar məxsus tayfa adları ilə yanaşı qədim sözlərimiz, eləcə də qədim miflik inancımız Naxçıvanın bəşər sivilizasiyasının ilk beşiklərindən olduğunu bir dəfə sübut edir. Bu həm də qədim miflən sonralar isə şaman ayinlərində öz mənbəyini götürən yallıların ilk beşiklərindən birinin də məhz Naxçıvan olduğunu tarixi sübutudur" [10].

Yallı adlanı bir neçə cəhətdən əsaslandırmaq olar.

- Yer adları ilə bağlı yallılar,
- Şəxs adları ilə bağlı yallılar,
- Qəbile-tayfa adları ilə bağlı yallılar,
- Miflik təsəvvürlərə bağlı yallı adlan.
- Hərəkətlərlə və xıtablalarla bağlı yallı adlan. Şəxs adları ilə bağlı yallılar: "Arzumanı", "Zülfani", "Xəlfi", "Nazile", "Xəlili", "Mercanlar", "Mərcanı", "Qəmərə yamani", "Bəndi", "Bəndil", "Gülşənə", "Kərimbəy", "Leylahani", "Baharı", "Nuran", "Salamı", "Əfsənə" yallılarını aid etmək olar Ehtimal etmək olar ki, bu şəxslər mahir yallı ifaçıları olmuş və bu qədim rəqsə müyyəyen yeni cəhətlər və hərəkətlər getirmişlər ki, bununla da xalq onların adlarını yallı növlərində əbədiləşdirmişdir.

Yer adları ilə bağlı yallılar sırasında Naxçıvan ərazisindəki "El", "Qarakilsə", "Hərillli", "Göyçəməni", "Hoynarı", "Dağı", "Dalan", "Dağ gülü", "Şərili", "Şərili köçəri", "Şərsəvan", "Sareyi", "Şirhan", "Asta Qarabağı", "Gilanı", "İrvəvanı" və s. bu kimi yallı rəqsəri yaradıldığı ərazi, kənd və elin adını daşıyır.

Tədqiqatlarında bezi yallı adlarının sözaçımı da diqqəti cəlb edir. Tədqiqatçı Firudin Rzayevin fikrincə, "Hoynar" Xoy - Xok nəri, igidi yallı adıdır. Kamal Həsənov yazır ki, "Hoynar" yallısının adının mənəsi: "nər" - erkək dəvə, "hoy" - çarvadın dəvəni həyətərək dədiyi sözdür. Sallağın oturma və qalxma hərəkətlər etmək lazımdır. Doğrudanadə bunlar hərəkətdə olan dəvəni xatırladır [11].

"Şərili", "Şərili köçəri", "Şərsəvan", "Sareyi", "Şirhan" kimi yallı adlarını F.Rzayev qədim türkdilli lügətlərə əsaslanaraq belə şərh edir ki, bunlar öz adlanı həm qədim türk mifi Şər - "Günəş tənnisi" adından, həm də Tanrı adını daşıyan Şir (Şirak "Uca Şir") tayfa adlarından götürmüşlər. Adlara qoşulan il - "yurd", kan - "məkan", "mənbə", sav - "insan döldüyü", eyi/öyi - "yaradan", cənab, 4 cahanın sahibi" [10] kimi qədim Azərbaycan sözləri adları Şərili - "Şər tənnisinin yurdu", Şərsəvan - "Şər tənnisini insan döldüyü", Sareyi - "4 cahanın sahibi Şər tənnisi" Şirhan - "Şər məkanı", mənalardan uzaq təximizə bağlayır. Bu yallılar Günəş tənn adına dairəvi icra olunan ayin olub qədim inanc və mədəniyyətimizin rəqs hərəkətləri ilə ifa üslubudur" [10].

Bir sıra yer adları ilə bağlı yallılarda tayfa adları və miflik təfəkkürlerin qovuşmasını da qeyd edə bilerik. "Türkan", "Tello", "Desoy"/"Tusay", "Qaleyi", "Çaleyi", "Əfsənə", "Gilanı", "Həziravincin" - "Şanlı Xəzərevi", "Ağrı gülü", "Osmanlı", "Qızılıbaş" kimi adlar da tarixi baxımdan xüsusu əhəmiyyət daşıyır. Bu adlar qədim Azərbaycan və onun qədim aynılazı yurdlarından olan Naxçıvan əhalisinin 4-5 min il bundan əvvələnən ulu babalarından olan As, Türk, Tal, Tus, Ağrı-Oğuz, Xəzər, Gel, Kol, Çul, Əfsər, Səfavi, Osmanlı, Qızılıbaş kimi tayfa adlarını özündə qorumaqdadır [12]. Bu tayfa adlarından yaranan yallılar ümumxalq arasından çıxan qədim türk - Azərbaycan miflik inancını özündə saxlayan ayin rəqsleri olmasına bir dəfə sübut edir.

Hərəkətlərə bağlı yallılarda rəqs hərəkətinin icra formaları və ifa tərzi öz əksini tapır. Bura "Çökəli", "Narinci", "İkiayağı", "Dönə", "Üçayağı", "Qazi-qazi",